



XALIQ AZADI

## BAXIM

Gözlərdə intizar, ürəkə dədə,  
No deyim, insafsız dünyaya baxım!  
Üfüqlər qaranlıq, baxışlar hədərl!  
Boylanım yollara, haraya baxım,  
Üz tutum insafsız dünyaya, baxım!

Tarix uzaqlaşır, no deyir illər,  
Vətəndə vətənsiz keçir fəsilərl!  
Ay Allah, qayıtsın obalar, ellər.  
Od düşsün soyunmuş sobaya, baxım!  
Üz tutum insafsız dünyaya, baxım!

Gedim Ağkilseni edim ziyarət,  
Məzra, Cil, Ardansa səvinsin, əlbət!  
Silsin göz yaşını Cəykonədə Gökənd,  
Mürğuzda sağalan yaraya baxım,  
Üz tutum insafsız dünyaya, baxım!

Keçim Göycə Gölü, budur - Rəhimkənd!  
Aşiq var, Kavərdən söyləsin bir bənd!  
Açsın süfrəsini Dəlikdaş, Gökənd,  
Qızılvang göyündə samaya baxım,  
Üz tutum insafsız dünyaya, baxım!

Təbrizim ümidlə gözəylər hələ,  
Dərbəndə üz tutum hansı xəbərlə?  
İntizar içində qalıb kədərli,  
Murovun dediyi laylaya baxım,  
Üz tutum insafsız dünyaya, baxım!

Tarixə verəcək kim hesabətın -  
Bir elə obanın, elin-elətatın?  
O QOÇ Koroğlu, Dəli Qırıntın  
İzini saldığı qayaya baxım,  
Üz tutum insafsız dünyaya, baxım!



## SİRLİ DÜNYA

Varmı anlayanı sirlə dünyanın,  
Gülüştür bir yanı, qəmdir bir yanı.  
Qaranlıq otaqdı iki qapılı,  
Kədərdi bir yanı, dəmdə bir yanı.

Bir yanı dərədi, bir yanı uca,  
Bir yanı cavandı, bir yanı qoca.  
Bir yanı səvincədə naz qalır uca,  
Gözlərdə görünən nəmədi bir yanı.

Bir yanı zinətədi çiçəkli yazı,  
Bir yanı baharsız düşür payız.  
Bir yanı qudurur hürür ulduza,  
Yazılan qismətdən kəmədi bir yanı.

Bir yanı gizlindi, torax toxuyur,  
Bir yanı odlara yanır, soyuyur.  
Bir yanı sabaha meydan oxuyur,  
Kədərlə sükütdə, bəmdə bir yanı!

Xaliq, dünya dərindən salma ürəyə,  
Fələk dağırdı, gəlməz görəyə.  
Bir yanı möhtacdı quru çörəyə  
Var-dövlət üstündə cəmdə bir yanı.

## QALMAYIB

Saz götürüb səh-küy salan çoxalib,  
Zilə gedib, "Səngi" çalan qalmayıb.  
Sədəfli saz sanki, düşüb zindana,  
"Ustad" sözü olub yalan, qalmayıb.

Qurbanını Parisinə yetirən,  
Xan Nigarı Çəmbələ gətirən,  
"Dilqəm"ni göz yaşıyla bitirən,  
Sevən könüldə salan qalmayıb.

İki aşiq dəyişəndə baş-baş,  
El yığılıb eyləyirdi tamaşa.  
Qoç Koroğlu qol qoyduğu savaşa,  
Sorğu edən, xəbər alan qalmayıb.

Ustad aşiq üz tutanda dastana,  
Dərindən süktü yayırdı hər yana.  
Lələ, Kərəm düşən vaxtı borana,  
Köks ötürüb dərədə dalan qalmayıb.

Məclislərdə sanki, dünya sökülür,  
Boş səh-küyəndə baş-beyinlər tökülür!  
Xaliq deyər, bizə dağlar çəkilir,  
Adətində olub talan, qalmayıb!

YARADAN NƏFSİMİ  
EDƏYDİ QISA

Yaradan nəfsimi edəydi qısa,  
Az payı çox sayıb, doya biləydim!  
Görəydi gözələrim yalnız yaxşını,  
Ziyanı xeyməni yuya biləydim.

Olaydı cibimdə Fələyin möhrü,  
Edəydim bərqərar fəravan dövrü.  
Hamıya bəxş edib uzun ömürü,  
İlləri yəzəddək saya biləydim.

Səvən ürəklərə düşəndə harayım,  
Hamıya qismətdən ayrırdım payım.  
Səvənə-səvənə eyləyirdim tayı,  
Gözlərdən səvinci daya biləydim...

Ağlayan gözələrdən siləydim yaş,ı  
Qaraldı biləydim ağaran başı.  
Soyuq ürəklərdə yox edib qışı,  
Yerinə məhəbbət qoya biləydim.

Xaliq, xoş arzular gəlməyər saya,  
Böyük Yaradanın yetmişin haya!  
Anamız torpağa - bütün dünyaya,  
Səvincə nidalan yaya biləydim.

## QARA DON GEYİNİB

Qara don geyinib yazı, baharı,  
Dərdlərdən əyilib başı dağların.  
Saxlayır yasını sahibsiz yurdun,  
Ağlayır qayası, daşı dağların.

Niyə qismət olub bu qara yazı,  
Çevrilib qaçqına oğulu-qızı.  
Nəçə illərdi ki, görürük, azı,  
Qururum gözünün yaş,ı dağların.

Çıxa intizardan dərəsi-düzü,  
Əjdə bir kolmə "Qayıtdıq!" - sözü.  
Yollara baxmaqdan yorulub gözü,  
Qalıbdı Allaha işi dağların!

Xaliqın arzusu - o günlər gəlsin,  
Qayıtsın obalar - ürəklər gəlsin!  
Çəbən tütüyünün məkani olsun,  
Ətəyi, zirvəsi, döşü dağların.

## DAĞLAROĞLU

Hicran güc gələndə götür qələmi,  
Gözəl qəşmələrdən yaz, dağlaroğlu!  
Qəmli ürəyimə səvincə gətirən,  
Mirsələr yan-yana düz, dağlaroğlu!

Şeir də, Şəmşiro biz olaq qonaq,  
Üz tutaq Göycəyə, bir gecə qalaq.  
Lələnin, Kərəmin yoldaşı olaq,  
Axtaraq boranda iz, dağlaroğlu!

Şeir də - oxuyum, qayıdım geri,  
Gedim, salamlayım keçən illəri!  
Yetirəm, seirindən alıb hüneri,  
Bu həsrət könlümə yaz, dağlaroğlu!

Həyatın yolları sirlə bir quyu,  
Kim bilir qabaqda gözələyən payı.  
Bilmərik fələyin saydığı sayı,  
No qədər saysaq da, biz, dağlaroğlu!

Nədəndi, bu fələk bizə kəm baxıb,  
Xaldına olarsız yandırıb, yaxıb?  
Qırıntıq birco yol Murova çıxıb,  
Dumanda-çığışında az, dağlaroğlu!

## BAX

Qəmli tarix, bir geri dön,  
Sızıldayan yarama bax!  
Həsrət adlı qəm yarası,  
Vurulmayıb harama, bax?

Köksüm oldu talan-talan,  
Göz yaşımıdım mənə qalan!  
Uzaq düşün, tapdalanan,  
Nalə çəkən gorumu bax!

Aman Tarix, aç gözümü,  
Qoy, axtarım öz-özümü.  
Tapmağa itən izimi,  
Dünənimə - gerimə bax!

Harayımı anan, duyan,  
Axan qanı qeyrət sayan,  
Bu gündümdə çatışmayan,  
İsrəfilə, Kərəmə bax!

Ana Tarix! Susma, danış!  
Xaliqlə bir odlan, alış!  
Oyat bizi! Oyat, çalış,  
Xeyrimə - şərime bax!

## DAĞLARA

Arxa çevirdik dağlara,  
Yaman bizdən küsüb dağlar.  
Tapdaq olub yağlılara,  
Məyus olub, susub dağlar.

Nə xəbər var, nədə soracaq,  
Dodaq dildən düşüb quraq!  
Yollar yaman olub uzaq,  
Ümidini üzüb, dağlar!

Xalığ, bir bax bu haraya,  
Hanı çarə bu yaraya.  
Olub düşər ahu-vaya,  
Zülümlərə dözüb dağlar!

## MƏNİ

Ahu gözlü, insafa gəl,  
Salma dərdə belə məni!  
Ay üzündən sil kədəri,  
Öldür gülə-gülə məni!

O gözlərdə nədəndi qəm?  
Etmə mənə belə sitəm.  
Göz yaşını edib həmdəm,  
Atma coşqun selə məni!

Fələk vurub mənə yara,  
Ayrılığa yoxdu çara,  
Sansız günüm olub qara,  
Həsərət çəkib zilə məni!

Dönsün geri bizim günlər,  
Yad olunsun birər-birər.  
Qoy qaytarısın xatirələr,  
Vüsəl adlı ilə məni!

Qoy eşidim xoş səsinə,  
Eşqin odlu nəğməsinə!  
Söylə "Xalığ" kəlməsini!  
Gətir şirin dilə məni!

## OLUR

Ömür bir güzgüdür, əməllər ayan,  
Oturub sağ-solda yazanı olur.  
Mömin üz çevirir haqqın yoluna,  
Edir ibadətini, azanı olur.

Var-dövlət dələlət olsa da kefə,  
Görmüşəm əlacsiz varlı min dəfə!  
Kasıb da, varlı da düşür hədəfə,  
Yolunda qaynayan qazanı olur!

Ürəkdə xoş niyyət olsa dilənçi,  
Yaradan gözündə odur birinci.  
Gözü götürməyən özge sevinci,  
Yollara tikanlar düzəni olur!

Ürəkdə paxıllıq kimə neyləyib -  
Özəcə sahibini qovub, teyləyib!  
Boz, yavan çörüyə "Şükür!" - söyləyib,  
Səadət gölündə üzəni olur!

Kiməsə "al" deyib Hökmüdar Ağa,  
Kiminsə qismətin tuş edib yoxa!  
Xalığtək baxmayan aza, ya çoxa,  
Ədalət yolunu gəzəni olur!

## MÜƏLLİMİM

Şirin xatirəli qəmli könlümdə,  
Odlanır əbədi kəz, müəllimim.  
Təşvişlər içində döntüb arxaya,  
Axtarır nəyisə göz, müəllimim!

Ağaran saçların nə deyir bu gün,  
Ömürü qocaldan Fələkdən küskün.  
Üfüqlər dumanda - görünmür bütün!  
Cəhd edib gazirəm iz, müəllimim!

Bəxtimin sevinci olsa da çoxlu,  
Ömür karvanına uduzur haqlı!  
Bir ilim elə bil bir günə bağlı,  
Eyləyir yamanca naz, müəllimim!

Həyatın payızı verəydi ara,  
Karvan yol edəydi üzü bahara.  
Gədəydi Xalığın könlündən yara,  
Yenə qayıdaydı yaz, müəllimim!

### P.S:

Həyatı dərsimi almışam sizdən,  
Tapmışam yolumu şeirdən, sözdən.  
Sizləri - dünyamı unutmaram mən,  
Keçsə də aradan yüz, müəllimim!

Olubsa nə vaxtsa düzlük, ədalət,  
Əziz müəllimlər buna dələlət!  
Allahdan görüşə istəyib möhlət,  
Deyirəm özümə - döz, müəllimim!

Həkk olub ürəyə o şirinkeçən,  
O gözəl zəmanə sizlər ilə tən.  
Baş əyib, qarşında söyləyirəm mən,  
Ehtiram məkanlı söz, müəllimim!

